



“Kompensasiyanın ödənilməsi  
proseduruna dair” Qaydalara

**1 nömrəli əlavə**

Əmanətlərin Sığortalanması Fonduna

**Kompensasiyanın ödənilməsi haqqında  
ƏRİZƏ**

**1. Əmanətçi haqqında məlumat**

Əmanətçi \_\_\_\_\_  
adı, soyadı, atasının adı

Əmanətçinin doğulduğu gün, ay, il “ \_\_\_\_\_ ” \_\_\_\_\_ il  
Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd \_\_\_\_\_  
nömrəsi (seriyası) \_\_\_\_\_ verilmişdir “ \_\_\_\_\_ ” \_\_\_\_\_ il  
\_\_\_\_\_ etibarlıdır “ \_\_\_\_\_ ” \_\_\_\_\_ il  
Sənədi verən orqanın adı

Vətəndaşlığı \_\_\_\_\_ Əlaqə nömrəsi \_\_\_\_\_

**Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd dəyişdirildikdə əvvəlki sənədin rekvizitləri**

əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd \_\_\_\_\_  
şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi və/və ya bank hesabında qeyd olunmuş rekvizitlər  
nömrəsi (seriya) \_\_\_\_\_ verilmişdir “ \_\_\_\_\_ ” \_\_\_\_\_ il  
\_\_\_\_\_ etibarlıdır “ \_\_\_\_\_ ” \_\_\_\_\_ il  
Sənədi verən orqanın adı

- *Kompensasiyanın alınması üçün əmanətçinin özü deyil, onun təmsilçisi, qanuni nümayəndəsi, qəyyumu və ya himayəçisi, varisi müraciət etdikdə bu barədə hüququ təsdiq edən sənədin və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti ərizəyə əlavə olunur.*

**2. Kompensasiyanın ödəniş üsulu**

*Xahiş edirəm kompensasiyanın ödənişini aşağıdakı şəkildə həyata keçirəsiniz:*

<input type="checkbox"/>	Nağd ödəniş üsulu ilə
<input type="checkbox"/>	Bank hesabına köçürmə yolu ilə ( <i>bank rekvizitləri haqqında məlumat əlavə olunur</i> )

- Uyğun variantı istənilən işarə ilə işarələyin\*, x, v

**Əlavə olunan sənədlər:**

1. \_\_\_\_\_
2. \_\_\_\_\_

Xahiş edirəm, kompensasiyanı “Royal Bank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə ödəyəsiniz.  
Yuxarıda qeyd etdiyim məlumatların doğruluğunu öz imzamları təsdiq edirəm.

\_\_\_\_\_ « \_\_\_\_\_ » \_\_\_\_\_  
(əmanətçinin/ərizəçinin adı, soyadı və atasının adı) (İmza)

